
Pres Reliz

Tarix: 3 dekabr 2012

Əlaqələndirici şəxs: Fəridə Axundova
farida.akhundova@az.pwc.com

Səhifə: 2



***PwC-nin birgə təşkilatçılığı ilə
“Azərbaycan 2020: Gələcəyə Baxış”
beynəlxalq konfransı keçirilmişdir***

Dekabrın 3-də Marriott otelində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, BMT İnkişaf Proqramı, PwC Azərbaycan şirkəti və Azərbaycan Gənclər Fondunun birgə təşkil etdiyi “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

Konfransda Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev açılış nitqi ilə çıxış etmişdir. Tədbirdə 400-dən çox yerli və xarici qonaq iştirak etmişdir.

PwC şirkətinin Dövlət Sektoru üzrə Qlobal Praktikasının Rəhbəri Yan Sturesson “Azərbaycan 2020, Gələcəyə baxış: Əsas tendensiyalar və məsələlər” mövzusu ilə təqdimat keçirmişdir. Təqdimatda Azərbaycanın son iki ildə iqtisadi və sosial nailiyyətləri, dövlət müəssisələrinin idarə edilməsində qlobal meyllər və iqtisadiyyatın uğurlu inkişafı üçün innovasiyaların tətbiqinin əhəmiyyəti məsələlərinə toxunulmuşdur.

Konfransda həmçinin BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Antonius Bruk “Gələcəyə baxış 2020 və qlobal inkişaf çağırışları”, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “İnnovasiya və modernləşmə strategiyası: informasiya cəmiyyətinə keçid”, nəqliyyat nazirinin müavini Musa Pənahov “Müstəqil Azərbaycanın müasirləşən nəqliyyat sistemi və onun inkişaf perspektivləri”, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Larisa Leşenko “Şəxsləndirmə: Davamlı inkişafın açarı”, Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono “İnfrastrukturun maliyyələşməsi” və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov “Azərbaycanda pensiya-sığorta sisteminin inkişaf perspektivləri” mövzuları ilə məruzələr söyləmişlər.

*PwC Azerbaijan
The Landmark Office Plaza III, 12th floor, 90A Nizami Street
AZ 1010, Baku, Azerbaijan
T: +994 (12) 497 25 15, F: +994 (12) 497 74 11, www.pwc.com/az*

PwC refers to the PwC network and/or one or more of its member firms, each of which is a separate legal entity. Please see www.pwc.com/structure for further details.



Redaktor üçün qeyd:

PricewaterhouseCoopers şirkəti haqqında

PraysvoterhausKupers (PwC) dünyada audit, məsləhət, vergi və hüquq xidmətləri göstərən ən iri şirkətdir. 158 ölkədə 180,000-dən çox əməkdaşımız fikirlərini, təcrübəsini və çözümlərini bölüşərək yeni perspektivlər yaradır və praktiki məsləhətlər verir.

PwC Azərbaycan 1995-ci ildən fəaliyyət göstərir və yerli bazarda biznes-konsaltinq sahəsində peşəkar xidmətlərin göstərilməsi üzrə aparıcı yerlərdən birini tutur. Azərbaycanda yarandığı gündən şirkət ölkənin iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırmış və bu strategiya davam etməkdədir. 10 nəfər işçi ilə fəaliyyətə başlayan şirkətimizin hazırda 100-dən artıq yüksək səviyyəli partnyoru və eksperti, o cümlədən beynəlxalq mütəxəssisi var və hamımızın ümumi məqsədi müştərilərimizə mükəmməl xidmətlər göstərməkdir. Daha ətraflı məlumat üçün: www.pwc.com/az

© 2012 PricewaterhouseCoopers. Bütün hüquqlar qorunur